

Elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi potensial malgöndərənləri (podratçıları) dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçirilən aşağıdakı açıq tenderlərdə iştirak etməyə dəvət edir:

Tender I - 2021-2022-ci tədris ilinə məktəbəhazırlıq qrupları üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender II - 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 1-ci sinfi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender III - 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 2, 3 və 4-cü sinifləri üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender IV - 2021-2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün böyük ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender V - 2021-2022-ci tədris ilinə tam orta təhsil səviyyəsi (10-11-ci siniflər) üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender VI - 2021-2022-ci tədris ilinə ümumi təhsil pilləsi üçün dərsliklərin komplektinə daxil olan kağız müəllim vəsaitlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender VII - 2021-2022-ci tədris ilinə peşə təhsil pilləsi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması;

Tender VIII - 2021-2022-ci tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması.

I-VII tenderlər üzrə poliqrafiya işləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.8-ci maddəsinə əsasən ƏDV-dən azaddır.

Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilər. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan İddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) **5 may 2021-ci il 17.00-dək** vahid internet portalı vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidir:

1. Tenderdə iştirak etmək üçün ərizə (tenderin adı göstərilməklə) və hər bir tender üzrə **500 manat** məbləğində heç bir halda geri qaytarılmayan iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi (eSatınalma portalında iştirak haqqı ödənişləri yalnız "ASAN ödəniş" sistemi vasitəsilə nağdsız şəkildə həyata keçirilir.);
2. Malgöndərənin (podratçının) tam adı və rekvizitləri, qeydiyyatdan keçdiyi ölkə və hüquqi statusunu təsdiq edən sənədlər;
3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
4. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu göstəriciləri ilə bağlı satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərəfəsinin, etibarlığının olmasını təsdiq edən aşağıdakı sənədləri;

- **Tender I** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 300000 (üç yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 30000 (otuz min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender II** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 1500000 (bir milyon beş yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 150000 (yüz əlli min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender III** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 1600000 (bir milyon altı yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 160000 (yüz altmış min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender IV** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 600000 (altı yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 60000 (altmış min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender V** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 90000 (doxsan min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 9000 (doqquz min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender VI** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 200000 (iki yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycanda azı 20000 (iyirmi min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender VII** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 300000 (üç yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycan Respublikasında azı 30000 (otuz min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
- **Tender VIII** üzrə malgöndərənin (podratçının) son 3 təqvim ilinin hər hansı birində azı 400000 (dörd yüz min) çap məhsulu nüsxəsinin, o cümlədən Azərbaycan Respublikasında azı 40000 (qırx min) çap məhsulu nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş çap məhsulu nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedic sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;

5. Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında əmr və ya digər sənəd;
6. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd kimi kiçik, orta yaxud mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;
7. Tender iştirakçısının Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi

- ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
8. Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat;
 9. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
 10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.

İddiaçı tender təklifini və təklifin dəyərinin 1 (bir) faizi həcmində olan bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq **18 may 2021-ci il 17.00-dək** vahid internet portalı (www.etender.gov.az) vasitəsi ilə təqdim etməlidir. Tender təklifi açıldığı gündən sonra **60 (altmış) bank günü** qüvvədə qalmalıdır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən **30 (otuz) bank günü** çox olmalıdır. İddiaçılar hər bir tender üzrə yalnız bir təklif verə bilər. İddiaçıların tender təklifi, həmçinin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

Tender təklifləri **19 may 2021-ci il** tarixdə, **saat 17.00**-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə vahid internet portalı (www.etender.gov.az) vasitəsi ilə tanış ola bilərlər. Hər bir tender üzrə azı üç təklif təqdim olunduqda tender baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan tender baş tutmamış elan edilir, həmin tenderin davamından imtina edilir.

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı (www.etender.gov.az) vasitəsilə aparılır. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi Əsas şərtlər toplusunda öz əksini tapır. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnmə bilər. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlər və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

Tenderlər üzrə istehsal edilmiş poliqrifik məhsulların Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarına son təhvil verilmə tarixləri aşağıdakı kimidir:

- Tender I – 30 iyun 2021-ci il tarixinədək;
- Tender II – 30 iyun 2021-ci il tarixinədək;
- Tender III – 01 avqust 2021-ci il tarixinədək;
- Tender IV – 01 avqust 2021-ci il tarixinədək;
- Tender V – 30 iyun 2021-ci il tarixinədək;
- Tender VI – 01 avqust 2021-ci il tarixinədək;
- Tender VII – 01 avqust 2021-ci il tarixinədək;
- Tender VIII – 25 avqust 2021-ci il tarixinədək;

Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Aynurə Novruz qızı Həsənovaya müraciət etmək olar. Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Xətai prospekti 49
Telefon: 599-11-55 (daxili 5126)

e-mail: aynura.hasanova@edu.gov.az

Tender komissiyası